


2015

№8



Filologiya masalaları



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
M. FÜZULİ adına ƏLYAZMALAR İNSTITUTU

FİLOLOGİYA MƏSƏLƏLƏRİ

№ 8

*Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır
(Filologiya elmləri bölməsi, №13).*

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3222.

**«Elm və təhsil»
Bakı – 2015**

İSAXAN İSAXANLI

AMEA Nizami adına Ədəbiyyat institutu

iisaxanli@khazar.org; isaxanisaxanli@mail.ru

YESENİN POEZİYASINDA XITABLARIN ROLU VƏ ONLARIN AZƏRBAYCAN TƏRCÜMƏLƏRINDƏ SAXLANILMASI PROBLEMLƏRİ

Acar sözlər: Yesenin Bakıda, Yesenin və Azərbaycan, Yesenin Azərbaycan dilində,

ключевые слова: Есенин в Баку, Есенин и Азербайджан, Есенин на азербайджанском языке

key words: Yesenin in Baku, Yesenin and Azerbaijan, Yesenin in Azerbaijani Language

S.Yesenin öz yaradılığında xitablardan intensiv şəkildə istifadə edən rus şairlərindəndir. Onun coxsayı şeirlərində insana, təbiətə, heyvanlara və s. yetərinə müraciət, xitab edilmişdir. Yesenin poeziyasında xitablar yalnız ad, çağırış bildirməklə bağlı olmayıb, şairin obrazlara münasibətini əks etdirməklə yanaşı, həm də müəllifin ustalıqla istifadə etdiyi bədii gücləndirmə vasitəsi kimi diqqəti cəlb edir. Yesenin yaradılığında xitabların ifadə tərzi, onların cümlədə yeri, ahəngi, işlənmə metodları, ilk növbədə, şairin öz poeziyasında intonasiyaya verdiyi xüsusi önəmlə əlaqədardır ki, bu da xüsusi halda misraya, ümumilikdə də şeirin özünə xüsusi məzmun və rəng verir. Buna görə də poetikliyin mükəmməlliyinə xidmət edən bu xitabların Azərbaycan tərcümələrində maksimum adekvat şəkildə saxlanılması məsəlesi ayrılıqda mütərcimlərin, ümumilikdə milli tərcüməşünaslığımızın qarşısında duran mühüm problemlərdəndir. Odur ki, Yesenin poeziyasından tərcümələr edən hər bir mütərcim bu məqamı həmişə diqqət mərkəzində saxlamalıdır. Bəs Yesenin poeziyasında tez-tez rast gəlinən və şairin ən mühüm bədii gücləndirmə vasitələrindən biri kimi işlədiyi xitabların Azərbaycan tərcümələrində saxlanılması, onların poetik rolunun qiymətləndirilməsi ilə bağlı mənzərə reallığıda necədir? Əlbəttə, bu suala ətraflı cavab vermək üçün S.Yeseninin ümumi yaradılığında xitabların geniş rolunu onun poeziyasının Azərbaycan tərcümələrində maksimum geniş şəkildə nəzərdən keçirməkə şərh etmək daha yaxşı olardı. Biz isə bu yazımızda məsələyə bir qədər məhdud çərçivədə - yalnız «Персидские мотивы», «Прощай, Баку!...» və «До свиданья, друг мой, до свиданья!» şeirlərinin tərcümələri üzərində münasibət bildirəcəyik. Xitab bu və ya digər şəxslər, canlılara, cansız əşyalara, konkret və mütərəkkət anlayışlara müraciəti nəzərdə tutur. Q.Kazimov belə bir mövqedən çıxış edərək xitabları aşağıdakı 3 qrupa böldür: insana müraciətlə işlədilənlər; başqa canlı varlıqlara (heyvanlara, quşlara) müraciətlə işlədilənlər və cansız varlıqlara müraciətlə işlədilənlər (3, səh.245). Ədəbiyyatda insanlara müraciətlə işlədilən adı xitablarla yanaşı, müəyyən üslubi xarakterli, emosional hisləri özündə ehtiva edən xitablar da vardır. Dilçilikdə bunlar bədii xitab (1, səh.316), yaxud ritorik xitablar adlanır (4, səh.247). S.Yeseninin poeziyasında müxtəlif məqsədlərlə, o cümlədən əsas diqqəti müraciət olunana cəlb etmək məqsədilə işlənmiş xitablarla rast gəlirik. Bu, xüsusi də adlı xitablar vasitəsilə həyata keçirilir. Digər tərəfdən də müəllifin fikirləri, yeri gəldikcə, xitabların təkrarlanması və ya xüsusi fərqləndirilmiş intonasiya vasitəsilə daha da gücləndirilir. Göründüyü kimi, müxtəlif xitabların işlədilməsində əsas məqsəd, bir qayda olaraq, şeirin ruhunun gücləndirməsi, onun oxucuya təsir gücünün daha da artırılmasına nail olmaqdır.

Bəs tərcümə prosesində mütərcimlər bütün bunlara nə dərəcədə nail ola bilirlər? Tərcümə zamanı mütərcimlərdən hər biri bu xitabları ya orijinal müəllifinə uyğun olaraq intonasiyanı olduğu kimi saxlamaqla çevirir, ya onu gücləndirir, ya da, təbii ki, istəmədiyi halda onu zəiflətmış olur. Beləliklə, müşahidələrimizə S.Yeseninin «İran nəğmələri» silsiləsinə daxil edilmiş şeirlərlə başlayaq.

«Улеглась моя былая рана» şeirində iki müxtəlif bənddə (üçüncü və altıncı) xitablı «Угощай, хозяин, да не очень» və «Наливай, хозяин, крепче чаю» misraları Ə.Kürçaylı tərəfindən birinci halda «Bəsdir bir stəkan, a çayçı, yetər», ikinci halda «Bir az da tünd elə, çayçı, çayçı, sən» kimi çevirməklə, doğrudan da xitabın poetik vüsətini daha da artırır. S.Məmmədzadə hamın misraları, uyğun olaraq, «Çox da əl-ayağa düşmə, a çayçı», «Süz, çayçı, çayını bir az tünd elə» kimi verməklə şeirin emosional yükünü orijinalda olduğu kimi saxlamağa çalışır. Q.Xalid üçüncü bəndin birinci misrasını «Bəsdi, bəs...

hələlik süzmə, a çayçı» şəklində versə də altıncı bənddəki xitabın tərcüməsindən kənarlaşaraq, bu xitabi hansı məqsədləşə sonuncu bəndə keçirir, orijinalda heç bir xitabin yer almadiğı «И на дверь ты взглядишай не очень» misrasını «Qapiya boylanib durma, a çayçı» kimi verir. F.Mustafa bu şeirin birinci haldəki misrasını «Çayçı, gəl başımı çox qatma çayla» versə də, ikinci bənddəki «хозяин» ifadəsi «çayxana sahibi» söz birləşməsi ilə əvəz olunur və misra «Çayxana sahibi, süz tünd çayından» kimi, bir qədər də poeziya cəhətdən zəif şəkilde ifadə edilir. Burada tərcümə hərfi mənada uyğun gəlsə də onunla müqayisədə «çayçı» xitabının daha ekspressiv səsləndiyini qeyd etməliyik. E.Borçalının tərcüməsində isə «хозяин» ifadəsi yeni bir biçim alır və onun qarşılığında kimi «Ага» ifadəsi meydana gelir. O, birinci misramı «Ага, bir ara ver, bir azca го́зло», ikinci misramı isə «Çay süz, ağa çayçı, bir az tünd elə» kimi təqdim edir. Heç şübhəsiz, bu məqamda «Persidskie motivi» silsiləsinin İranla bağlılığı xüsusi rol oynamışdır. Belə ki, «Ага» müraciəti hal-hazırda da İranda insanlar arasında müraciət forması kimi geniş yayılmışdır. Bu məqam, əslində «Persidskie motivi» silsiləsini Azərbaycandan kifayət qədər uzaqlaşdırır. Xitab və intonasiya ilə dolu «Шаганэ ты моя, Шаганэ!» misrasının tərcümələrinə nəzər salaq: Bu misra Ə.Kürçaylıda «Sevimli Şahana, gözəl Şahana!», S.Məmmədzadədə «Mehriban Şahana, gözəl Şahana», F.Mustafada «Şahana, Şahana, mənim Şahanəm!», E.Borçalıda «A mənim Şahanəm, mənim Şahanəm!» kimi tərcümə edilir. Birinci və dördüncü mütərcimlər xitabi təxminən orijinaldakı kimi saxlayır, ikinci nida işarəsi qoymamaqla intonasiyası zəiflədir, üçüncü isə xitab orijinalda iki dəfə təkrarlandığı halda, tərcümədə onu üç dəfə təkrarlayır və xitabın ekspressiyası bir qədər də gücləndirilir. Onu da qeyd edək ki, əgər üstəlik F.Mustafa, yuxarıda bu şeirin təhlili zamanı söylədiyimiz kimi, misramı «Şahanəm, Şahanəm, mənim Şahanəm!» kimi təqdim etsəydi, heç şübhəsiz bu tərcümə bütün tərcümələrdən, yaxşı mənada, fərqli alınardı. Təəssüf ki, mütərcim bu imkanı əldən vermİŞdir. Qeyd etməyi zəruri hesab edirik ki, xitabların kor-korana bir neçə dəfə təkrarlanması heç də həmişə qarşıya qoyulan məqsədə nail olunmasına xidmət etmir. Bəzi hallarda bu, aldadıcı təsir bağışlamaqla hər şeyin əksinə olaraq şeirdəki poeziyanı zəiflədir və beləliklə də tərcümənin mükəmməlliyyinə mənfi təsir göstərir. Odur ki, bu məsələyə hər dəfə xüsusi yanaşılmalı, həssasiy nümayiş etdirilməlidir. Onu da qeyd edək ki, şeirin dördüncü bəndindəki «Дорогая» xitabı Ə.Kürçaylı və S.Məmmədzadə tərəfindən uyğun şəkildə «Өзизим» kimi verilsə də, F.Mustafa bir qədər fərqli «Gülüm» sözünə üstünlük verir, E.Borçalı isə bù xitabi ümumiyyətlə, diqqətdən kənar qoymuşdur.

«Свет вечерний шаффранного края» şeirində üç yerdə - birinci bəndin üçüncü misrasında «моя дорогая», dördüncü bəndin birinci misrasında və sonuncu, altıncı bəndin üçüncü misrasında xitab kimi «дорогая» müraciət formasından istifadə edilmişdir. Ə.Kürçaylının tərcüməsində olduğu kimi S.Məmmədzadə də bu xitabların oxucuya çatdırılmasında tamamilə eyni ifadələrə üstünlük vermişdir. Xitablar birici halda «Гюльум», ikinci halda «Өзизим» kimi verilmiş, üçüncü məqam isə hər iki tərcüməcədə diqqətdən kənar qalmışdır. Q.Xalid isə məsələyə daha dəqiq yanaşmaqla hər üç məqamda xitabları «Өзизим» kimi verməyə nail olmuşdur ki, bunu tərcümənin müsbət məqamlarından biri kimi dəyərləndirmək olar. E.Borçalı bu dəfə də, «Улеглась моя былая рана» şeirində olduğu kimi, tamamilə fərqli bir ifadəyə üstünlük vermişdir. Belə ki, o, «дорогая» xitabının qarşılığında kimi Azərbaycan dilində gözəl səslənən maraqlı bir ifadə - «дилбəр» ifadəsini seçmişdir. Amma, birinci və üçüncü halda xitabi «дилбəр» kimi canlandırsa da, ikinci halda Ə.Kürçaylı və S.Məmmədzadə kimi o da «Гюльум» ifadəsinə üstünlük vermişdir. Qeyd edək ki, əslində bu müxtəlifliyə heç bir lüzum yox idi. Belə ki, əgər uyğun xitabın qarşılığında «дилбəр»ə üstünlük verilmişdi, dördüncü bəndi də «Гюльум, о чадрала достлугу at да» əvəzinə, uyğun ifadəni saxlamaqla, «Дилбəр, о чадрала достлугу at да» və ya «А дилбəр, чадрала достлугу at да» kimi tərcümə etmək olardı. «Воздух прозрачный и синий» şeirində birinci bəndin üçüncü misrasında rast gəlinən «Путник» xitabını Ə.Kürçaylı «�олчу сəн» kimi, S.Məmmədzadə «Qərib» kimi tərcümə etmiş, E.Borçalı isə xitabın verildiyi beysi ümumilkə «Гöй üfüqə üz tutan кəs / сəhrayacan gedə bilməz» kimi tərcümə etməklə fikrin xitab xarakterini itirmiştir. «Путник» xitabına «Золото холодное луны» şeirində də (üçüncü bəndin üçüncü misrası) rast gəlinir. Amma bu xitabi Ə.Kürçaylı və E.Borçalı «yolchu» kimi versə də, bu dəfə S.Məmmədzadənin tərcüməsində xitab öz əksini tapmamışdır.

«В Хороссане есть такие двери...» şeirindəki xitabların oxucuya necə çatdırılması da maraqlı doğurur. Bu şeirin son bəndindəki birinci və beşinci misralardakı «До свиданья, пери, до свиданья!» xitabi Ə.Rüstəm tərəfindən birici halda «Өлвіда, өлвіда, пәрі, өлвіда!», ikinci halda «Өтəрəм, өлвіда,

pəri, əlvida» şəklində oxuculara çatdırılır. Bu xitabları, Ə.Kürçaylı hər iki halda «Əlvida, ey pəri, artıq, əlvida!»; S.Məmmədzadə hər iki halda «Salamat qal, nazlı pəri, salamat»; Q.Xalid hər iki halda «Salamat qal, sən ey pəri, salamat»; E.Borçalı hər iki halda «Sağ ol, salamat qal, ey pəri, sən də» kimi oxuculara çatdırırlar. Qeyd edək ki, E.Borçalının tərcüməsindəki «sən də» vurğusu bir qədər artıq və yersiz görünür. Üstəlik, Q.Xalid və E.Borçalı «ey pəri» vurğusu ilə müraciətə sanki bir qədər quruluq götirmişlər. Burada şeirin müəllifilə gözəl Pəri arasındaki ülvi məhəbbət hisləri qırılmışdır. Ə.Kürçaylıda isə ifadə forması o qədər uğursuzdur ki (buradakı «artıq» ifadəsi, sözün əsl mənasında artıqdır), sanki şeirin müəllifi gözəl Pəridən canını qurtardığına görə sevinir. Tərcümələr arasında S.Məmmədzadənin tərcüməsi, heç bir şübhəsiz, daha təsireddi, daha nəvazişli, daha ürəyəyatlıdır.

S.Yesenin insanlarla yanaşı, öz lirikasında həm də təbiət, doğma diyara, konkret ölkəyə, şəhərə yetərinçə müraciətlər etmişdir. Belə xitablar edilərkən, müraciət edilən obyekt sanki canlılaşdırılır. «Şəxso müraciət olunmayan (əşa və yaxud mücərrəd isimlə ifadə olunan) xitab canlandırma – canlı varlığın əlamətlərini cansızların üzərinə köçürən məcaz yaradır» (6, səh.146). Məsələn, «В Хороссане есть такие двери...» şeirindəki dördüncü bəndin ikinci misrasında «Персия! Тебя ли покидаю?» xitabını S.Rüstəm «Сеними, сенини атiram, Иран?!»; Ə.Kürçaylı «Сени төрк edirəm deməli, Иран? (burada xitabin intonasiyası zəiflədilməklə, durğu işarələrinin də qoyulması ilə bağlı xətalara yol verilir); S.Məmmədzadə «Иранели! Айриш, демали» (yenə zəif ekspresiyahı), Q.Xalid bu misranı, ümumiyyətlə, başqa şəkildə «Персия» və «пери» xitabları birləşdirərək «Го́зел пəри, айришрам elindən» kimi orijinaldakı sonuncu bəndin birinci misrasına uyğun formada verir ki, bu da fikrimizcə, tamamilə yersiz və əsəssiz görünür. E.Borçalı bu misranı «Ey İran, sənimi törk edirəm mən?» kimi tərcümə etməklə, özlündən əvvəlki mütərcimlərlə müqayisədə daha uğurlu ifadə forması tapmağa nail olmuşdur. Amma, fikrimizcə, mütərcim misradakı rəsmiyyət təsiri bağışlayan «Ey İran» əvəzinə «Ah İran» yazsaydı, ayrıraq kədərini bir qədər də dərinləşdirmiş və deməli, xitabın təsir gücünü də artırmış olardı. S.Yeseninin lirk şeirlərində xitablar heç də həmişə müəllifin sevgi hisslerinin ifadəçisi kimi çıxış etmir, onlar həm də şairin qəm, kədər, üzüntü, ayrıraq hisslerini ifadə edir. «Голубая родина Фирдуси....» şeirində «Хороша ты, Персия, я знаю» (ikinci bəndin birinci və beşinci misralarında) və üçüncü bəndin üçüncü misrasındaki «дорогая Шара» xitabları şairin İranla və mehriban sevgilisi Şaqane ilə ayrıraq kədəri üzərində yaradılmışdır. «Хороша ты, Персия, я знаю» Ə.Kürçaylıda «Bilirəm, nə qədər gözəlsən, İran» (orijinala uyğun intonasiya ilə), «дорогая Шара» xitabı isə quru «Şahanə» kimi (bunu on azı «Şahanəm» kimi vermək olardı) verilir, S.Məmmədzadə, bunları uyğun olaraq, «Сəfahisan, Иранели», «ey Şahanə» şəkildə verir ki, bu da xitabın intonasiyasına mənfi təsir göstərməklə, kifayət qədər də, sənük təsir bağışlayır (xtüsusilə «Сəfahisan, Иранели»). E.Borçalı bu xitabları, birici halda, «Bilirəm, gözəlsən, qəşəngşən, İran», ikinci halda «ey Şaqə» kimi təqdim edir. Göründüyü kimi, şeirdəki «дорогая Шара» xitabı heç bir mütərcim tərəfindən, eyni səmimilik və nəvazişlə ifadə edilə bilməmişdir. Ümumiyyətlə, S.Məmmədzadə «ey Şahanə», E.Borçalıda «ey Şaqə» müraciətləri şairin səmimi məhəbbət bəslədiyi segilisinə münasibətə lazımsız rəsmiliyklə bərabər, qeyri-səmimiyyət gatırımdır. «Отчего луна так светит тускл...» şeirində də ikinci bəndin birinci misrasında Laləyə «дорогая Лала» kimi səmimi bir müraciət var. Bu xitab Ə.Kürçaylıda, mütərcimin misranı səhv başa düşərək tərcümə etməsi nəticəsində, ümumiyyətlə itirilmişdir; şair orijinalda Laləyə ürəyini açaraq gecə dənməz sərv ağaclarını necə sorğu-sualı tutduğundan danışır, tərcümədə isə hər şey sərvlərdən deyil, Lalənin özündən soruşulur. E.Borçalı bu müraciəti də təxminən «Голубая родина Фирдуси....» şeirində olduğu kimi, nəvazişdən uzaq, gobud şəkildə «а Lalə» kimi vermişdir. Şeirdəki «дорогая Лала» xitabını üç mütərcimdən yalnız S.Məmmədzadə «әзизим, Lalə» kimi, orijinaldakına uyğun, eyni mehribanlıq və səmimiliklə vera bilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Yeseninin şeirlərində insana müraciətlə bağlı xitablarla yanaşı olkələrə, şəhərlərə xitablar da geniş yer alır. Məsələn, şeirlərində Yesenin «О Русь, взмакни крылами» (5, səh.109), «О Русь, малиновое поле» (5, səh.83), «Гой ты, Русь, моя родная» (5, səh.50) deyərək ana vətəni Rusiyaya müraciət edirsə, Bakıda olduğu müddətdə «Персия! Тебя ли покидаю?» (5, səh.264), «Хороша ты, Персия, я знаю» (5, səh.265) deyərək İrana, «Прощай, Баку!» (5, səh.223) yazaraq, onu doğma Rusiya qədər bağırına basan Bakıya müraciət edir.

«Прощай, Баку!» xitabı Ə.Ziyatayda üç müxtəlif şəkildə «Өziz Bakı, əlvida!», «Ey Azər övladının yurd-yuvası, əlvida!», «Salamat qal, ey Bakı!»; R.Zəkada hər üç halda «Əlvida, ey Bakı»;

Ə.Cəmildə iki dəfə «Əlvida, Bakı!», bir dəfə sadəcə «Əlvida!»; Ə.Kürçaylıda hər üç halda «Əlvida, Bakı!»; K.Aslanda hər üç halda «Əlvida, ey Bakı!»; F.Mustafada xitab hər üç halda misranın sonuna atılmaqla «əlvida, Bakı!»; E.N.Sibireldə hər üç halda «Əlvida, Bakı!»; H.İsaxanlıda hər üç halda «Salamat qal, can Bakı!»; E.Borçalıda hər üç halda «Əlvida, Bakı!»; R.İsayevdə hər üç halda «Əlvida, ey Bakı!» şəklində verilmişdir. Orijinalda hər üç halda «Прошай, Баку!» deyilsə də, ikinci və üçüncü bənddə «Прошай» sözü bir də təkrarlanmaqla xitabdakı emosionallıq artır, ekspressivlik daha da güclənir. Tərcümələrdə isə bu imkanlardan yalnız Ə.Ziyatay bir dəfə («Өziz Bakı, əlvida! Son görüşdür, əlvida!»), Ə.Cəmil bir dəfə («Əlvida, Bakı! Ey Şərq üfüqləri, əlvida!»), Ə.Kürçaylı iki dəfə («Əlvida, Bakı! Mavi türk səməsi, əlvida!») və «Əlvida, Bakı! Sadə nəğmə kimi, əlvida!»); F. Mustafa iki dəfə («Əlvida, türk göyü – əlvida, Bakı!») və («Nəğmə tək, əlvida! Əlvida, Bakı!»); E.N.Sibirel iki dəfə («Əlvida, Bakı! Doğma türk göyləri, əlvida!») və («Əlvida, Bakı! Sadə nəğmə kimi, əlvida!»); H.İsaxanlı iki dəfə («Salamat qal, can Bakı! Gök türk yurdı, əlvida!») və («Salamat qal, can Bakı! Əlvida, saf nəğmətək!»); E.Borçalı iki dəfə («Əlvida, Bakı! Mavi Türk diyarı, əlvida!») və («Əlvida, Bakı! Sadə bir nəğmətək əlvida!») istifadə etmişlər. Digər tərcüməçilər (R.Zəka, K.Aslan, R.İsayev) öz tərcümələrində bu məqamları nəzərə almamışlar. Əlbəttə, xitabların yerli-yersiz təkrar edilməsi heç də həmişə şeirdə emosionallığının artmasına, ekspressivliyin güclənməsinə xidmət etmir. Lakin yuxarıda qeyd etdiyimiz bütün hallarda xitabların təkrar edilməsi məhz buna xidmət etmişdir və Azərbaycan mütərcimlərindən hər biri öz istəyinə müxtəlif səviyyədə nail ola bilmişlər.

Müşahidələrimizi, Yeseninin, xitabların yer aldığı coxsayılı şeirlərindən biri olan, «До свиданья, друг мой, до свиданья!» şeiri üzərində davam etdirək. Cəmi iki bənddən ibarət bu şeirdə biz birinci misrada «друг мой», ikinci misrada «милый мой» və ikinci bəndin birinci misrasında təkrar olunan «друг мой» kimi insana müraciət edilmiş xitablarla rastlaşıraq. Şeirin birinci misrasında müəllif «друг мой» («дostum mənim») xitabından istifadə edir, ikinci misrada o, onun qəlbində xüsusi yeri olan, çox sevdiyi dostunun əlamət və keyfiyyətini öncə çəkir, ona «милый мой» («əzizim mənim») xitabı ilə müraciət edir. Əlbəttə, belə müraciət, bir tərəfdən, müraciət olunan şəxsin insanı keyfiyyətlərinə xəbər verirə, digər tərəfdən də müraciət edənə müraciət olunan şəxslər arasında isti, doğma münasibətin göstəricisi kimi çıxış edir. İkinci bənda isə «друг мой» xitabı bir də təkrarlanır ki, bu, ümumiylək Yesenin poeziyasına xas olan bir xüsusiyyətdir və şair bundan, yeri göldikcə və böyük ustalıqla fikrin bədii gücləndirilmə vasitəsi kimi istifadə edir. A.Bəylərova «Bədii dilda əslubi fiqurlar» kitabında yazır: «İfadənin qüvvətləndirilməsi, nitqin tasır qüvvəsinin artırılması üçün xitabların müxtəlif şəkildə təkrarlanması üsulundan də istifadə edilir. Müəllif xitabların təkrarı vasitəsilə onların emosionallığını artırır və bununla da yüksək dərəcəli ekspressivlik yaradır. Belə təkrarlar nəzm əsərlərində ritm yaradılmasına da kömək edir (2, səh.173-174).

Şübhəsiz ki, ritm, intonasiya, şəxsi emosional hislərin canlı ifadəsi hər bir yaradıcılıq əsərində, həm nəşr, həm də nəzm əsərlərdə, qarşıya qoyulan məqsədin oxucuya daha yaxşı çatdırılmasında mühüm rol oynayan elementlərdəndir. Poeziyada isə bu, xüsusilə özünü biruza verir. Bu məqam «До свиданья, друг мой, до свиданья!» şeiri üçün də keçərlidir. Burada xitablardan istifadə edilməsi ilə yanaşı, bir xitabın iki müxtəlif misrada təkrarlanması şeirin nəinki ritminə, həm də intonasiyasına və ahənginə xüsusi rəng qatır. Təəssüf ki, bu şeirin bəzi Azərbaycan tərcümələrində təkrar xitablar unudulmaqla, onların orijinala verdiyi güc, bunun vasitəsilə müəllifin emosional hislərinin ifadəsi, eləcə də bunun ayrılıq səhnəsinin təsvirində oynadığı fəvqətdən rol diqqətdən kənar qalmışdır. Şeirin dilimizə tərcümələrinin təhlili göstərir ki, orijinaldakı Yesenin xitablarının Azərbaycan mütərcimləri tərəfindən verilməsi, müəyyən manada, uyğun olsa da, burada bir sıra hallarda xeyli uyğunsuzluqlar nəzərə çarpır. Belə ki, bəzən xitablar düzgün tərcümə edilmir və ya tərcümədə xitabın intonasiyası itirilməklə, ümumiyyətlə, xitablıq funksiyası itirilmiş olur, bəzən hər-hansı bir xitab tərcümədən kənar qalır, bəzən də bir xitab tərcümə edilir, amma onun təkrarı diqqətdən kənar qalır. Əlbəttə, mütərcimlərin bunları bilərəkdən etməsi fikri ilə müqayisədə, bunun onların tərcümə prosesində qarşılaşdığı çətinliklərlə bağlı olduğunu söyləmək daha mənqiqəyğun görünür. Çünkü, xitabların poeziyada, xüsusi halda Yesenin poeziyasındaki rolu, əlbbət ki, bütün mütərcimlərə məlumdur. Amma tərcümə prosesində əmələ gələn müəyyən praktik çətinliklər bəzən tərcüməçini realıqla üz-üzə qoyduğundan, mütərcim istəmədən də bəzi qurbanlar verməli olur. Dediklərimizi konkret nümunələr üzərində əsaslandırmaq olar. Məsələn, S.Sadiq birinci misradakı «друг мой» xitabını «ey dostum» şəklində versə də, nə ikinci misradakı

«милый мой», nə də ikinci bəndin birinci misrasındaki «друг мой» xitabını saxlamağa müvəffəq olmamışdır. Ə.Kürçaylı isə xitabların hər üçünü, uyğun olaraq, «ey dostum», «əzizim» və «dostum» şəklində saxlamışdır. Anar birinci və ikinci misralarda «ey dostum», «əzizim» xitablarını işlətsə də, nədənsə üçüncü halda «друг мой» xitabını tərcümə etməyi lüzumsuz saymışdır. N.Kəsəmənli «друг мой» xitabını hər iki halda «əziz dost» kimi vermiş, «милый мой» xitabına önmə verməmişdir. Görünür, tərcüməçi «əziz» sözündən artıq iki dəfə istifadə etdiyinə görə «милый мой» müraciətinin verilməsinə lüzum olmadığı qənaətinə gəlmışdır. Knyaz Aslan başqa mütərcimlərdən fərqli olaraq «До свиданья, друг мой, до свиданья!» misrasını «Сalamat qal, əziz dostum, salamat» kimi çevirməklə, birinci misradakı «друг мой» əvəzinə «əziz dostum»a üstünlük vermiş, «милый мой» xitabını «əzizimsən» kimi çevirmiş, digər «друг мой» ifadəsini isə ümumiyyətlə tərcümə etməmişdir. F.Mustafa «друг мой» xitabını birinci halda «ey dostum», ikinci halda «əzizim» kimi vermiş, ikinci misradakı «милый мой» xitabını isə ümumiyyətlə tərcümə etməmişdir. E.N.Sibirel «друг мой» xitabını «əzizim», «милый мой» xitabını «dostum» kimi verməklə, bir qədər müəmmələh yerdəyişməyə yol vermiş, ikinci bənddəki «друг мой» xitabını isə nəzərdən qaçırmışdır. E.Borçalı «друг мой» xitabını «Ay dost», «милый мой» xitabını «əzizim» kimi ifadə etmiş, amma təkrar xitab kimi ikinci bəddəki «друг мой» ifadəsini ümumiyyətlə diqqətə almamışdır. M.Qarayev, «друг мой» ifadəsini birinci halda «əziz dost», ikinci halda isə «ey dostum» kimi verməklə yanaşı, «милый мой» xitabını tərcümə etməmişdir. G.Paçxataşvilinin tərcüməsində «друг мой» xitabi hər iki halda «ey dostum» kimi təqdim edilmiş, «милый мой» isə «mənim əzizim» kimi verilmişdir. F.Qoca isə şeirdəki üç xitabdan yalnız birini tərcümə etmiş, «друг мой» xitabını «ey dostum» kimi vermiş, digər iki məqam isə tərcümədə ümumiyyətlə diqqətdən kənar qalmışdır. H.İsaxanlıının tərcüməsində ikinci misradakı «милый мой» xitabı «əzizim» kimi verilməklə, «друг мой» müraciəti birinci halda «dostum» kimi verilsə də, ikinci halda, bəndin ikinci misrasına atılmaqla, o da «əzizim» kimi ifadə edilmişdir. Ə.Xələfli «друг мой» xitabını hər iki halda «ey dostum» kimi vermiş, lakin «милый мой» müraciətinə əhəmiyyət verməmişdir. Şeirin bu günə məlum olan son tərcüməsində R.İsayev «друг мой» ifadəsini birinci halda, bütün digər mütərcimlərlə müqayisədə, daha adekvat şəkildə «dostum mənim» kimi vermiş, «милый мой» xitabını «əzizimsən» şəklində təqdim etmiş, «друг мой» xitabının təkranı isə diqqətdən kənar qalmışdır. Burada onu da qeyd etməyi lazımlı bilirik ki, şeirin ikinci misrasındaki «милый мой» xitabı K.Aslanda və R.İsayevdə «əzizimsən» şəklində təqdim edilməklə, xitab funksiyasını, xitab intonasiyasını itirmiş, adı xarakter almışdır. Göründüyü kimi, bu şeiri dilimizə çevirmiş mütərcimlərdən yalnız üçü – Ə.Kürçaylı, G.Paçxataşvili və H.İsaxanlı orijinalda yer alan hər üç xitabı tərcümədə saxlamaqla, bu və ya digər mənada xitabların bədii gücləndirmə xüsusiyyətlərini nəzərə almış, müəllif xitablarının həm məna-məzmun, həm də emosional çalarlarını hər mütərcim, bu və ya digər səviyyədə, özünəməxsus rənglərlə oxuculara çatdırıa bilmişdir. Digər bütün mütərcimlər, bu və ya digər xitabları tərcümə etməməklə, ümumilikdə xitabların müxtəlif şəkildə təkrarlanması yolu ilə əldə edilə biləcək bir sıra üstünlüklerin, o cümlədən «ifadənin qüvvətləndirilməsi, nitqin təsir qüvvəsinin, onların emosionallığının artırılması və yüksək dərəcəli ekspressivlik yaradılması» imkanından yetərinə istifadə edə bilməmişlər.

Bələliklə, S.Yeseninin öz lirikasında müxtəlif çalarlı xitablardan geniş və intensiv surətdə istifadə etməsi onun şeirlərinin başqa dillərə, o cümlədən Azərbaycan dilinə tərcüməsi prosesində xeyli özünəməxsusluqlar və bununla da, təbii ki, tərcümələrin oxucuya bütün incəliyilə çatdırılmasında müəyyən çətinliklər yaranan məqamlardandır. Odur ki, Yesenindən tərcümə edən hər bir mütərcim xitabların Yesenin poeziyasındaki yerini və rolunu düzgün qiymətləndirməli, öz tərcümələrində bunu maksimum yerli-erində və adekvat şəkildə eks etdirməyə çalışmalıdır. Lakin burada onu da qeyd etməyi özümüza borc bilirik ki, bütün xitabların tərcümədə, bu və ya digər səviyyədə, diqqətə alınması, şübhəsiz tərcümənin ümumi səviyyəsinə öz təsirini göstərsə də, heç də tərcümənin ümumilikdə uğurlu alınmasının qaranti kimi qəbul edilə bilməz. Bunlar, yalnız tərcümənin digər funksiyaları ilə vəhdət şəklində olduqda tərcümədəki ümumi uğurdan danışmaq olar.

ƏDƏBİYYAT

1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Bakı, «Maarif», 1972, 476 s.
2. Bəylərova A. Bədii dildə üslubi fiqurlar. Bakı, «Nurlan», 2008, 212 s.
3. Kazimov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, «Aspoliqraf LTD» MMS, 2004, 494 s.
4. Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyatın əsasları. Bakı, «BDU» nəşri, 1999, 278 s.
5. Esenin C.A. Poln.sobr.soch. В 7-и т., Т.1. Стихотворения. Гл. ред. Ю.Л. Прокушев. М., «Наука» -«Голос», 1995.
6. Чижик-Полейко А.И. Стилистика русского языка. Синтаксис. Ч.3. Воронеж, Изд-во «Воронеж. Ун-та», 1966, 194 с.

İSAXAN İSAXANLI

XÜLASƏ

YESENIN POEZIYASINDA XITABLARIN ROLU VƏ ONLARIN AZƏRBAYCAN TƏRCÜMƏLƏRINDƏ SAXLANILMASI PROBLEMLƏRI

Məqalə Yesenin poeziyasında xitabların yeri və rolü, onların Azərbaycan dilinə tərcümələrdə saxlanması məsələsinə həsr edilmişdir. Bu yolda Yeseninin «Персидские мотивы», «Прощай, Баку!...» və «До свиданья, друг мой, до свиданья!» şeirlərinin mövcud bütün tərcümələri təhlil edilir, tərcümələrdə xitabların nə qədər yerli-yerində, adekvat ifadə edilməsi məsələlərinə aydınlıq gətirilir.

ИСАХАН ИСАХАНЛЫ

РЕЗЮМЕ

РОЛЬ ОБРАЩЕНИЙ В ПОЭЗИИ ЕСЕНИНА И ПРОБЛЕМЫ ИХ СОХРАНЕНИЯ В АЗЕРБАЙДЖАНСКИХ ПЕРЕВОДАХ

Статья посвящена роли и месте обращений в поэзии Есенина, вопросам их сохранения и передачи в переводах на азербайджанский язык. Проанализированы все существующие переводы таких произведений Есенина, как «Персидские мотивы», «Прощай, Баку!...» и «До свиданья, друг мой, до свиданья!», с целью выявления в какой степени обращения нашли отражение в переводах и насколько полно и точно они переданы.

ISAKHAN ISAKHANLI

ABSTRACT

THE ROLE OF DIRECT ADDRESSES IN YESENIN'S POETRY AND THE ISSUE OF PRESERVING THEM IN AZERBAIJANI TRANSLATIONS

The article covers the role of direct addresses in Yesenin's poetry as well as the issue of preserving them in translations into Azerbaijani. The article analyses all the available translations of Yesenin's poems "Персидские мотивы," "Прощай, Баку!..." and "До свиданья, друг мой, до свиданья!" and clarifies the degree to which translations of the direct address sections of these poems into Azerbaijani are appropriate and adequate representations.

Rəyçi: Əfqan Abdullayev
professor